

## Diplomatik protokol 0521

### 1. Diplomatianın bütün təriflərində öz əksini tapır

beynəlxalq münasibətlər tarixi

natiqlik məharəti

)diplomatik protokol

immunitet

iqtisadi diplomatiya

### 2. Diplomatik protokola daxildir

ümumi ənənələr

)cavab variantlarının hamısı düzgündü

ümumi qaydal

ümumi şərtlər

qarşılıqlıq prinsipi

### 3. Diplomatik normaların pozulması hallarına aid deyil

himnin saymazyana ifa edilməsi

danışıqlara gecikmək

qonağın rütbəsini yanlış söyləmək

qəbulda qonaqların yerləşdirilməsində səhvlər

)vizit kartlarından istifadə etmək

4. «Səfirlərlə özünü necə aparmağı bilməyən, krallığı necə idarə edəcəksən?» kəlamının müəllifi kimdir?

Homer

Nizami

)Şekspir

Göte

Bayron

5. «Protokol qalib-xalqlar və məğlub-xalqlar tanımı» fikrinin müəllifi kimdir?

)Kambon

Molotov

Stalin

Atatürk

Bzejnski

6. Fransanın Vaşinqton, Madrid, Berlində səfiri olmuş, ölkənin «Ölməzlər Akademiyasının» üzvü olmuş diplomat kimdir?

Rişelye

Taleyran

Klemanso

)Kambon

XIV Lüdoviq

7. Protokolun təşrifata aid vəzifələrinə aid deyil

təşrifat qaydalarını sistemləşdirir

təşrifat qaydalarını praktikaya daxil edir

düzgün cavab variantı yoxdur

təşrifat qaydalarının tətbiqinə nəzarət edir

))təşrifat qaydalarını inkar edir

8. Protokolun kateqoriyalarına aiddir

elmi kateqoriya

nisbi kateqoriya

))tarixi kateqoriya

iqtisadi kateqoriya

fiziki kateqoriya

9. Protokol sözünün hərfi tərcüməsini qeyd edin

kitabda qeyd

mis çubuq

əllə yazılmış

))birinci yapışdırmaq

sonuncu cümlə

10. Bizans diplomatiyasında «protokol» sözünün mənası

rəsmi sənədlər daşınan qutu

)sənədin birinci hissəsi

kralın möhürü

sənədə şərhin verilməsi

dövləti təhdid etmə

11. Hökmdarların siyahısını tərtib edərək münaqişələri həll etməyə çalışan imperator Yustinian

)Roma papası

IV Filip

Bismark

İmperator Sin

12. Roma papası hökmdarların siyahısını tərtib etmişdi

895-ci ildə

1211-ci ildə

1453-cü ildə

1776-cı ildə

)1504-cü ildə

13. Rusiyada əcnəbi səfirlər üçün təşrifat qaydaları nə vaxt nəşr olunmuşdu?

1583-cü ildə

1913-cü ildə

)1774-cü ildə

1701-ci ildə

1812-ci ildə

14. «Rusiya imperator sarayı yanında ali həzrət tərəfindən təsdiqlənmiş etiketlər» nə vaxt yaradılmışdı?

)1827-ci ildə

1665-ci ildə

1905-ci ildə

1504-cü ildə

1774-cü ildə

15. Hindistanda təşrif buyurmuş hörmətli qonağı qarşılayırlar

şər ruhlardan qoruma mərasimi ilə

alnına qırmızı boya vurmaqla

düzgün cavab variantı yoxdur

)boynuna gül çələngi taxmaqla

fillərin sirk nömrələri ilə

16. Fəxri qarovulun yaradılması hansı ənənə ilə bağlı idi?

təmtəraqlı saray qəbulları ilə

kəşfiyyat keçirmək tədbiri ilə

)hərbi gücün nümayişi

qarşılıqlıq prinsipi əsasında

Fransa hökmdarının şəxsi istəyi

17 . Diplomantik protokolun kateqoriyalarına aiddir

fiziki kateqoriya

dövlətdaxili kateqoriya

regional kateqoriya

))beynəlxalq kateqoriya

hüquqi kateqoriya

18. Diplomantik protokol normaları əsaslanır

ictimai qınağa

))beynəlxalq nəzakət normalarına

ayrı-ayrı dövlətlərin hərbi qüdrətinə

hüquqi məsuliyyət tələb edən qanunlara

düzgün cavab variantı yoxdur

19. Bayrağa, gerbə və himnə hörmət hansı hüquqi prinsipi əks etdirir

nəzakətlik prinsipi

vətəndaşlıq prinsipi

hərbi çağırış prinsipi

dini etiqadın azadlığı prinsipi

))suverenlik prinsipi

20. Beynəlxalq konfranslarda yerləşdirmədə əks olunur

varislik prinsipi

səfərbərlik prinsipi

)dövlətlərin bərabərhüquqluğu prinsipi

təmənnasızlıq prinsipi

cavab versiyaların hamısı düzdür

21. Diplomatik protokola daxildir

)cavab versiyaların hamısı düzgündür

təşrifatın təşkili

rəsmi yazışma qaydalarını təyin edir

rəsmi geyim formasını təyin edir

davranış və etiketi müəyyən edir

22. Yeni dövrdə polşa dövləti mövcud olmadığı halda belə onun səfirini «qəbul edən» hansı dövlətin hökmdarı idi?

Rusiya

Litva

)Almaniya

Türkiyə

Misir

23. Bizansa gələn səfirlərə imkan vermirdilər

təmtəraqlı tədbirlərdə iştirak etmək

geri qayıtmağa

birbaşa hökmdarla ünsiyyətdə olmaq

))yerli əhali ilə ünsiyyətdə olmaq

ayrıca bir evdə yaşamaq

24. Bizans imperatoru əcnəbi səfirləri çalışırdı

bizans dilində danışmağa vadar etmək

))paytaxtın möhtəşəmliyi ilə valeh etmək

öz tərəfinə keçməyə sövq etmək

yerli xanımlarla evləndirmək

düzgün cavab variantı yoxdur

25. Bizansda əcnəbi səfirlərə ordunun nümayişinə aiddir

ordu Bizansın himnini ifa edirdi

yalnız süvari qoşun nümayiş etdirilirdi

yalnız piyada qoşun nümayiş etdirilirdi

imperatorun şəxsi mühafizəçiləri nümayiş etdirilirdi

))bir hissə bir neçə dəfə səfirlər qarşısında dövr edirdi



26. Bizans imperatorunun bəzən səfirləri uzun müddət ölkəsində saxlamağının məqsədi

qarşı dövlətin Bizansın səfirlərini geri qaytarmasını gözlədikləri üçün  
onların dilini öz diplomatlarının öyrənməsini təmin etmək üçün  
))səfirlərin təmsil etdiyi ölkənin hücumunun qarşısını almaq üçün  
yerli adət-ənənələri öyrənmələri üçün  
cavab versiyalarının hamısı düzgündür

27. Ərəb xilafətində xarici işlərlə məşğul olan qurum adlanırdı

))divan ər-risələt  
əl-əmirlik  
xarici məntəqə  
keçid mahalı  
əsir ül-urfa

28. Ərəb Xilafətində göndərilən səfirlik neçə nəfərdən ibarət idi?

6 nəfər  
12 nəfər  
1 nəfər  
))iki nəfər  
24 nəfər

29. Ərəb Xilafətinin səfirləri kimlərdən seçilirdi?

sərkərdə və xəlifin qohumlarından

)din alimlər və saray əyanlarından

seyidlərdən və salnaməçilərdən

xarici dili bilənlərdən

səfirlik xərclərini özlərinin ödəyə biləcəyi şəxslərdən

30. Ərəb xilafətinin diplomatik məktubları başlayırdı

hökmdarların titullarının sadalanması ilə

təmtəraqlı salamlama ilə

xahişlə

Ərəb Xilafətinin vilayətlərinin qeyd edilməsi ilə

)qurandan kəlamla

31. Ərəb Xilafətində səfirlərə neçə məktub verirdilər?

4

7

)2

1

3

32. Ərəb Xilafətinin səfirləri hədiyyələrin son hissəsini nə vaxt verirdilər?

)tapşırılan vəzifəni uğurla icra etdikdə

bilavasitə əcnəbi dövlətin rəhbəri ilə görüşərkən  
qarşı tərəf onları hörmət və ehtiramla qarşıladıqdan sonra  
Xilafətə döndükdən sonra qasidlə  
əcnəbi hökmdarların xanımlarına

33. Venesiya səfirlərinə özü ilə kimi götürmək icaza verilirdi?

xanımını

)aşbazı

dostlarını

cavab versiyalarının hamısı düzgündür

övladlarını

34. Venesiya səfirlərinə xanımlarını götürməyə niyə icazə vermirdilər

onların gözəlliyi şəxsi münaqişələrə səbəb ola bilərdi

həyat yoldaşlarının fikirlərini təsir etməsinlər deyə

səfirin geri Vətəninə qayıtmayacağından ehtiyatlanaraq

düzgün cavab versiyası yoxdur

)dövlət sirlərini açma biləcəklərindən ehtiyatlanaraq

35. Venesiya səfirlərinə özü ilə xaricə aşbazı götürməyi niyə icazə verilirdi?

aşbazlar dövlətin öz agentləri idi

düzgün cavab versiyası yoxdur

)zəhərlənməsi təhlükəsinin qarşısını almaq üçün

Venesiya mətbəxini nümayiş etdirməsi üçün

yerli mətbəxin sirlərini öyrənməsi üçün

36. Venesiyada əyanlar səfir olmaqdan niyə qaçırdılar?

))cüzi məvacib müqabilində sərt nəzarətin olması  
missiyasını yerinə yetirməyənlərin edam olunduqları üçün  
xarici dilləri bilmədikləri üçün  
xüsusi imtahanları keçə bilmədikləri üçün  
ailələrindən ayrılmaq istəmədikləri üçün

37. Səfir olmaqdan imtina edənləri

Venesiyada edam edirdilər  
hərbi xidmətə göndərirdilər  
zadəganlıqdan məhrum edirdilər  
))cərimələyirdilər  
övladlarının varislik hüququnu ləğv edirdilər

38. Venesiyada səfirlərinə qoyduqları qadağalara aiddir?

aldıqları hədiyyələri özündə saxlamaq  
əcnəbi saraylarda rütbə yaxud titul almağa səy göstərmək  
öz malikanəsi olan dövlətdə səfir göndərilmək  
))cavab versiyaların hamısı düzgündür  
əcnəbilərlə Venesiyanın dövlət işləri barədə söhbət etmək

39. XVI-XVII əsrlərdə Roma papaları ən ali hökmdarları qəbul edirdilər?

hersoq zalında

Papanın şəxsi kabinetində

kardinalların toplantısında

))Kral zalında

təkbətək görüşlərdə

40. Avropa etiketindən məlumatsızlığı ilə yadda qalmış rus hökmdarı

I Pyotr

))III İvan

II Yekaterina

II Nikolay

I Aleksandr

41. XVI-XVII əsrlərdə rus hökmdarları İsveç kralları ilə şəxsi ünsiyyətdə olmaqda niyə qaçırdılar?

İsveçi dövlət kimi tanımadıqları üçün

hökmdarlar arasında şəxsi ədavət olduğu üçün

))İsveç krallarının əsil-nəcabətinin aşağı olmasını bildirərək

Baltik dənizə çıxışdan məhrum olduqları üçün

İsveçin Türkiyənin müttəfiqi olduğu üçün

42. Düzgün olanı qeyd edin 1. Yunanıstan 2. Roma 3. Vatikan a - nunsi; b - prokseniya; c- fetsial

1-a; 2 - b; 3 - c

1 - c; 2 - a; 3 - b

1 - c; 2 - b; 3 - a

))1-b; 2- c; 3 - a

1 - b; 2-a; 3 - c

43. Düzgün olanı qeyd edin 1. Xalq yığıncağı 2. Senat 3. Divan a - Ərəb Xilafəti b - Qədim Roma c - Qədim Yunanıstan

1-a; 2 - b; 3 - c

1 - c; 2 - a; 3 - b

))1 - c; 2 - b; 3 - a

1-b; 2- c; 3 - a

1 - b; 2-a; 3 - c

44. Hansı dövlətin səfirinin Konstantinopolda məcburi saxlanmasına baxmayaraq, həmin dövlət Bizansla müharibəyə başladı?

Rusiya

Uyqur xaqanlığı

Ərəb Xilafəti

Polşa

))Avar xaqanlığı

45. Roma papasına Kral sarayında səfirlərinin qəbulu üçün külli miqdarda pul təklif edən dövləti qeyd edin

Venesiya

Ərəb Xilafəti

)Genuya

Fransa

Çexiya

46. Qədim romanın səfirlərinə başçılıq edirdi

)«müqəddəs ata»

senator

plebey

prinseps

patrisi

47. Erkən Orta əsrlər dövründə Avropada diplomatiyanın mərkəzi olan dövlət Frank dövləti

Qərbi Hun dövləti

İspaniya

)Bizans

Lanqbardlar ölkəsi

48. XVI-XVII əsrlərdə Roma papalarının sarayında əcnəbi səfir

papa qarşısında diz çökməli idi

)papanı ayaq üstə baş geyimini çıxartmış halda dinləməli idi

papa ilə dəyirmi massa arxasında otururdu

papa ilə birgə dua etməli idi

papanın ayaqlarını öpməli idi

49. Diplomat vəzifəsini icra etdikdən sonra çox vaxt müflis olan əyanlar hansı ölkəyə xas idi?

İngiltərə

Litva

Osmanlı Türkiyəsi

Rusiya

)Venesiya

50. Əcnəbi namizədin səfir qismində təyinatına razılıq adlanır

nota

ultimatum

simbola

)aqreman

attaşe

51. Aqremana cavab hansı müddət ərzində verilməlidir?

bir ay ərzində



)mümkün qədər tez  
bir həftə ərzində  
mümkün qədər gec  
cavaba ehtiyac yoxdur

52. Ölkələr arasında münasibətlərin səviyyəsini nümayiş etdirən elementlərdən biri

aqremandakı namizəd haqqında informasiyanın dolğunluğu  
titulların rəsmi sənədlərdə düzgün qeyd edilməsi səviyyəsi  
düzgün cavab versiyası yoxdur  
aqremanın hansı dildə yazılması  
)aqremana cavab verilmə müddəti

53. Aqreman sorğusuna aiddir

müsbət cavab alındıqda sorğunun məzmunu ictimaiyyətə açıqlanır  
mənfi cavab alındıqda sorğunun məzmunu ictimaiyyətə açıqlanır  
)istənilən halda cavab məxfi saxlanılır  
bilavasitə dövlət başçısının adına ünvanlanır  
mənfi cavab parlament səviyyəsində ciddi müzakirələrə səbəb olur

54. Rus çarı ingilis diplomatı Stretford-Kanninqə aqreman verməkdən niyə imtina etdi?

)Türkiyə və Yunanıstanda antirus intriqalarına görə

aqreman sorğusunda məlumatların dolğun olmadığına görə  
rəqib namizədə rəğbəti olduğu üçün  
rusdaxili intriqalara görə  
şəxsi ədavətə görə

55. İngilis diplomatının aqreman sorğusunu rədd cavabını rus çarı ! Nikolay necə yumşaltmağa hazır idi?

həmin namizədə pul mükafatı verməklə  
ingilis tacirlərinə gömrük güzəştləri vasitəsilə  
nigah diplomatiyası yolu ilə  
))Rusiyanın ən ali ordenlərindən birini həmin namizədə bəxş etməklə  
Fransanın vasitəçiliyi ilə

56. Diplomat Stretford-Kanningə Rusiyanın aqreman verməməsini həmin diplomatın sonralar hansı müharibənin qızıışmasında iştirakı ilə əlaqələndirirlər?

Rusiya-Çin müharibəsinin  
))Rusiya-Türkiyə müharibəsinin  
Rusiya-Prussiya müharibəsinin  
Rusiya-İran müharibəsinin  
Şimal müharibəsinin

57. Yeni səfirin gəlişi ilə bağlı əcnəbi nümayəndəlik protokol şöbəsinə məlumat vermir

gəlişin tarixi haqqında  
gəlişin vaxtı haqqında

gəlişin yeri haqqında

düzgün cavab versiyası yoxdur

))hansı dövlətin ərazisindən tranzitlə keçəcəyi barədə

58. Yeni səfiri hava limanında qarşılayır

protokol şöbəsinin nümayəndəsi

səfirliyin işlər üzrə müvəkkili

))cavab variantlarının hamısı düzgündür

XİN nümayəndəsi

səfirliyin yüksək vəzifəli diplomatları

59. Hava limanında fəxri qonaqlar üçün məkan adlanır

))VIP

BP

TET

XY

OK

60. Yeni səfirin hava limanında KİV verdiyi bəyanat üçün xas deyil

əvvəlcədən hazırlanır

ümumi məsələlərdən bəhs edir

siyasi problemlərə toxunmur

)səfirin fəaliyyət proqramı açıqlanır  
mübahisəli məsələlərdən qaçır

61. Yeni gəlmiş əcnəbi səfir ilk vizitini hara edir

baş nazirə

)XİN protokol şöbəsinə

qohumlarına

prezident aparatına

parlamentə

62. Etimadnamənin təqdim edilməsi mərasiminin gecikdirilməsi səbəblərinə aiddir  
dövlət başçısının vəfatı

uzunmüddətli bayram günləri

)cavab variantlarının hamısı düzgündür

təbii qəzalar

uzunmüddətli matəm günləri

63. Yeni səfir rəsmi olaraq vəzifəsinə başlamış hesab olunur

)etimadnaməsi qəbul edildikdən sonra

öz dövlət başçısı ilə görüşdükdən sonra

protokol şöbəsinin müdiri ilə görüşdən sonra

xarici işlər naziri ilə görüşdükdən sonra

aqrəman sorğusu qəbul edildikdən sonra

64. Nepal və Mərakeşdə səfir etimadnamənin təqdimatı zamanı neçə dəfə təzim etməlidir?

1

təzim etməməlidir

6

12

))3

65. Nepalda kral öz yüksək etimadını səfirə necə nümayiş etdirir?

öz kolleksiyasından xəncəri hədiyyə etməklə

övladını təqdim etməklə

))səfirin dəsmalına istifadə etdiyi ətri vurmaqla

əyləşməyə icazə verməklə

Şərəf ordeninə layiq görərək

66. Bəzi ölkələrdə səfir etimadnamənin təqdimatı zamanı

))kürəyi ilə qapıya tərəf geri addımlayaraq tərk edir

hökmdarın zalı tam tərk etməsini gözləyir

milli rəmzlərlə bəzəyir

düzgün cavab variantı yoxdur

bir ayağında duraraq tərk edir

67. Bəzi Afrika dövlətlərində etimadnamənin təqdimatı keçirilir

dövlət başçısının şəxsi evində

aparıcı partiyanın gərargahında

tet-a-tet

))kütləvi mitinqlər zamanı

parlamentdə

68. Səfirin diplomatik fəaliyyətini bitirməsi hallarına aid deyil

səfir geri çağırılır

))səfir iqamətgahının yerini dəyişdikdə

səfir vəfat edir

səfiri persona non-qara elan edirlər

ölkələrarası diplomatik münasibətlər kəsildikdə

69. Səfirin geri çağırılması ilə bağlı deyil

öz hökumətindən müvafiq təlimatı alır

geri çağırılma sənədi təqdim edilir

ölkəni tərk etməsi tarixi ilə bağlı duayenə məlumat verir

ölkəni tərk etməsi ilə bağlı XİN məlumat verir

))yeni gələn səfirin etimadnaməsini hazırlayır

70. Səfir vida vizitlərini edir

dövlət başçısına

hökumət başçısına

))cavab variantlarının hamısı düzgündür

xarici işlər nazirinə

digər rəsmi şəxslərə

71. Səfirin ölkəni tərk etməsi ilə bağlı deyil

))səfir xələfi gəlməyə qədər ölkəni tərk etmir

xarici işlər naziri yaxud müavini onun şərəfinə qəbul təşkil edir

XİN adından səfirə suvenir hədiyyə edilir

səfirin şərəfinə verilən qəbul haqqında KİV-də məlumatlar verilir

səfirin vidalaşdığı şəxslər arasında duayen də var

72. Hava limanında geri çağırılan səfiri yola salanlar siyahısında olmur  
protokol şöbəsinin müdiri

səfirliyin diplomatik personalı

digər ölkələrin səfirləri

))səfirliyin xidməti personalı

protokol şöbəsinin əməkdaşı

73. Hansı halda səfirlə birgə bütün səfirlik əməkdaşları ölkəni tərk edir  
səfir persona non-grata elan edildikdə

))dövlətin beynəlxalq münasibətlərin subyekt qismində fəaliyyətini  
dayandırması

səfirliyin təmsil etdiyi ölkədə çevriliş baş verdikdə  
səfir geri çağırıldıqda  
düzgün cavab variantı yoxdur

74. Aqrəmanı qəbul edilən səfir adlanır

diplomət

persona non-qrata

kavaler

centlmen

))persona qrata

75. Dövlətlər arasında diplomatik əlaqələrin olmaması halını qeyd edin

Rusiya ilə Ukrayna arasında

Azərbaycanla Misir arasında

))İranla İsrail arasında

Türkiyə ilə Fransa arasında

Braziliya ilə Çili arasında

76. Etimadnamə aiddir

))ölkəyə gələn yeni səfirə

ölkəni tərk edən xarici işlər nazirinə

ölkəyə gələn diplomata



ölkəni tərk edən diplomata

ölkəni tərk edən səfirə

77. Aşağıdakılardan hansı monarxiyadır

Almaniya

Braziliya

Macarıstan

))İsveç

Fransa

78. Yeni gələn səfir üç dəfə təzim edir

İngiltərə və Çində

))Mərakeş və Nepalda

Serbiya və Xorvatiyada

Yaponiyada və Argentinada

İspaniya və Portuqaliyada

79. Diplomatin fəaliyyətindəki protokol tədbirlərinə aiddir

etimadnamənin təqdim edilməsi

ilk vizitlər

şəxsi audiyensiya

vida vizitləri

)cavab variantlarının hamısı düzgündür

80. Hansı vizitlər siyasi əhəmiyyət kəsb edir

)diplomatin istənilən viziti

səfirin

səfirliyin müşavirinin

səfirliyin attaşesinin

diplomatin ali şəxslərə vizitləri

81. Diplomatin hər vizitinin siyasi əhəmiyyət kəsb etməsinin səbəbi

diplomatin siyasi nüfuzuna görə

diplomatlara görüşən şəxsin siyasi nüfuzuna görə

diplomatin rütbəsinin əhəmiyyətinə görə

)iki dövlətin nümayəndələrinin kontaktıdır

vizitin mətbuatda işıqlandırılmasına görə

82. Diplomatin protokol vizitinin işgüzar vizitdən fərqi nədədir?

protokol viziti daha çox nəzakət xarakteri daşıyır

)cavab variantlarının hamısı düzgündür

səfirin etimadnaməsi qəbul olunduqdan sonra edilir

adətən işgüzar məsələlər müzakirə edilmir

şəxsi kontaktın qurulması üçün edilir

83. Diplomatik korpus daxilində səfir öz protokol vizitlərini başlayır

qonşu dövlətlərin səfirlərindən

xarici işlər nazirliyindən  
parlamentdən  
strateji partnyorların səfirlərindən  
))duayəndən

84. Səfirin protokol viziti etdiyi şəxslərə aid deyil

ictimai xadimlər  
nazirlər  
))elçilər  
parlament rəhbərliyi  
icraedici hakimiyyət qolunun rəhbərliyi

85. Səfirin ilk vizit deyil, cavab vizitləri etdiyi diplomatların rəngləri

))elçilər, işlər üzrə müvəkillər  
səfirlər  
attaşelər  
konsullar  
komissarlar

86. Bir qayda olaraq, səfir gün ərzində neçə protokol viziti edir

5-10  
10-15  
2-6  
1-3

))3-5

87. Diplomantik korpus böyük olan dövlətlərdə protokol vizitləri üçün üstünlük hansı ölkələrə verilir

qəbul edən dövlətin qonşularına

)eyni regiondan olanlara

"Böyük 8"-yə daxil olan ölkələrə

vizit kartları verməklə kifayətlənirlər

əvvəlki diplomatik fəaliyyətdən tanıdıqları diplomatların təmsil etdikləri dövlətlərə

88. Konsullar ilk protokol vizitlərini edirlər

konsul dairəsinin daxil olduğu ərazinin inzibati rəhbərliyinə

şəhər rəhbərliyinə

)cavab variantlarının hamısı düzgündür

konsul həmkarlarına

statusu daha yüksək olan diplomatlara

89. Səfirin həmkarlarına etdiyi vizitlərindən sonra sonuncuların onu ziyarət etmələri adlanır

)cavab protokol vizitləri

son protokol vizitləri

vida vizitləri

nəzakət vizitləri

ehtiram vizitləri

90. Sovet dövrünün məmurlarına xas olan hansı cəhət diplomatlar üçün qəbul edilməzdir

qonağa komplimentlər söyləmək

qonağın rahatlığını təmin etmək

səhvə görə üzr istəmək

suvenirlər mübadiləsi aparmaq

))qonağı gözlətdirmək

91. Qonaq üçün ən hörmətli yer hesab edilir

kreslo

stul

))divan

yazı masası arxasında

qapı ağzında

92. Qonağı əyləşdirmək lazımdır

))qəbul edəndən sağda

qəbul edəndən solda

qəbul edəndən daha aşağı səviyyədə

qəbul edəndən daha yuxarı səviyyədə

düzgün cavab variantı yoxdur

93. Qonağı əyləşdirmək olmaz;

qəbul edənlə üz bəüz

qəbul edəndən sağda  
kresloda  
))günəş tərəflə üzbəüz  
divanda

94. Səfirlikdə görüş zamanı ünsiyyətdə təşəbbüskar kim olmalıdır?

qonaq  
))qəbul sahibi  
tərcüməçi  
buna daha böyük ehtiyac duyan tərəf  
düzgün cavab variantı yoxdur

95. Vizitin bitməsi kimi başa düşülür

qəbul sahibinin saata baxması  
suvenirin hədiyyə edilməsi  
masadan içkilərin götürülməsi  
vacib telefon zəngini gözlədiyinə işarə  
))söhbət əsnasında yaranmış sükutun uzanması

96. Hansı halda qəbuldan getmək təşəbbüsü qonağa məxsus deyil

işgüzar vizitdə  
protokol vizitində  
))dövlət başçısının audiensiyasında

istənilən qəbulda

xanımların iştirakı ilə qəbulda

97. Monarxla ünsiyyət zamanı nə qəbul edilməyib

)ona sualların verilməsi

gülümsəmək

mövgeyini müdafiə etmək

yumordan istifadə etmək

monarxı nəyəsə iandırmağa çalışmaq

98. Türkiyə-İsrail arasında diplomatik skandala səbəb olmuş hadisədə hansı protokol qaydaları pozulmuşdu

türk səfirini gözləməyə vadar etmişdilər

onu xəbərdar etmədən KİV nümayəndələrini dəvət etmişdilər

onunla sərt və kobud tərzdə öhbət edirdilər

)cavab variantlarının hamısı düzgündür

ona daha alçaq yer təqdim etmişdilər

99. Səfirlikdə protokol qaydalarında səhvlərin əsas nəticəsi

protokol üzrə diplomat tənbeh olunur

)ümumilikdə dövlətin imicinə zərər vurulur

səfirlik nüfuzdan düşür

səfir zəif rəhbər kimi qiymətləndirilir

diplomatik personal hamılıqla geri çağırılır

100. Pravoslav kilsə neçə girişə malikdir?

1

))3

5

2

8

101. Yəhudilər üçün gündəlik həyatda müqəddəs gün

cümə

bazar ertəsi

cümə axşamı

))şənbə

bazar

102. Səcdəgaha aparan mərkəzi qapılar necə adlanır?

)) çar qapıları

müqəddəs qapılar

sonuncu qapılar

sınaq qapıları

itaət qapısı

103. Çar qapılarından səcdəgaha kim keçə bilər?



yalnız kişilər

ağsaqqallar

)yalnız keşişlər

diplomatlar və digər fəxri qonaqlar

yalnız qadınlar

104. Pravoslav kilsənin ibadəti dedikdə, nə başa düşülür?

dini nəğmələr

dualar

Əhdi-ətiqin oxunuşu

Əhdi-cədidin oxunuşu

)cavab variantlarının hamısı düzgündür

105. Xüsusi olaraq sifariş edilməli olan ibadətlər necə adlanır?

zakaz

)treba

amvon

soleya

rada

106. Treba ibadət qrupuna daxildir

kəbin

xaç suyuna salınma

cənazə duası

))cavab variantlarının hamısı düzgündü

suyun «müqəddəsləşdirilməsi»

107. Pravoslav kilsə günü başlayır

))əvvəlki günün saat 18.00-da

gecə 24.00

səhər 6.00

əvvəlki günün saat 12.00

günəşin zühur etməsi ilə

108. Pravoslav kilsədə dindarların geyim qadağalarına aid deyil

bədənin əksər hissəsi örtülü olmalıdır

mayka və qısaqol köynəkdə gəlmək alqışlanmır

))açıq rəngdə geyimlərdə gəlmək olmaz

qadınlar başlarına yaylıq bağlamalıdırlar

qadınlar məbədə boyalanmış dodaqlarla getməməlidirlər

109. Pravoslav kilsənin atributlarına aid deyil

ikonalar

«müqəddəs» su

şamlar

İncil

)qoyun buynuzundan şeypur

110. Pravoslav kilsədə ən ali rəhbər adlanır

dyakon

)patriarx

arxiyerey

keşiş

iqumen

111. Kiyev və bütün Ukraynada pravoslav kilsələrə rəhbərlik edənin rütbəsi

yepiskop

iqumen

keşiş-ata

)mitropolit

dyakon

112. Dvunadesyatıy pravoslav kilsədə nədir

səcdəgahı məbədin digər hissəsindən ayıran sədd

kilsə kandarı

)on iki ən hörmətli bayram

qərb və şərq qapıları

ən böyük bayramın keçirilməsi müddəti

113. Pravoslav kilsənin bayramlarına aid deyil

Milad günü

İlk ali apostola Pyotr və Pavelin günü

Müqəddəs Boqoroditsa Miladı

Müqəddəs Troitsa günü

))Advent

114. Katolik məbədin pravoslavdan gözəçarpan fərqi

səcdəgah yoxdur

))ikonostas yoxdur

kilsə kandarı yoxdur

düzgün cavab variantı yoxdur

ümumi quruluşu tam fərqlidir

115. Yəhudilərin bayram çörəyi adlanır

lavaş

treba

yuxa

xleb

))xali

116. İudaizmdə yeni ilin gəlişi qeyd edilir

yazda

aprelin 1

))payızda

qışda

yayda

117. İudaizmdə oruc və yas tutmaq qadağan olunduğu vaxt

)təzə ayın çıxması vaxtıdır

şənbədir

Yeni il bayramıdır

düzgün cavab variantı yoxdur

İsrailin müstəqilli günü

118. Qoyun buynuzundan şeypur yəhudilərdə necə adlanır

xadəş

ravva

şabat

)şofar

soleya

119. Mərkəzi yəhudi bayramını qeyd edin

Sukkot

)Pasxa

Xadəş

Roş-Xadəş

Milad

120. Qeyri-rəsmi şəraitdə patriarxa necə müraciət etmək olar

)müqəddəs vladıka

ulu baba

keşiş-ata

dyakon ata

ali cənab

121. Katolik kilsədə məbəd işçilərinin geyimləri saxlanılan yer necə adlanır?

kelya

soleya

)riznitsa

ikonostas

səcdəgah

122. Katoliklərdə baş kilsə necə adlanır?

düzgün cavab variantı yoxdur

məbəd

serkov

)sobor

monastır

123. Katolik kilsənin başçısı kimdir?

)Roma papası

patriarx

boz kardinal

yepiskop

lama

124. papa, kardinal, ..., yepiskop Katolik kilsənin iyerarxiyasında buraxılanı qeyd edin

monax

iqumenya

boz kardinal

))arxiyepiskop

baş keşiş

125. Katolik ali kilsə xadimlərinin rütbəsinin əvvəlinə bəzən nə əlavə edirlər?

vladika

senyor

mayordom

ser

))monsnyor

126. Katolik xadimin cübbəsi adlanır

xalat

rəsa

))sutana

jilet

pulover

127. Katolik keşişlərin salamlama özəlliyi

yalnız qadınlara əlini birinci uzadır

yalnız kişilərə əlini birinci

əlini birinci uzatmır

)həmişə əli birinci uzadır

əllə salamlamır

128. Messa nədir?

ilk dua

)təntənəli ibadət

Məryəmin başqa adı

«müqəddəs» su

İsanın həyatından əhvalatlar toplusu

129. «Sinaqoqa» sözünün mənasını açıqlayın

ibadət

məktəb

şagird

itaət

)toplantı

130. Qədim dövrlərdə yəhudilən yeganə ibadət yeri hara idi?

Tel-əviv məbədi

Qahirə məbədi



)Qüds məbədi

Qəzza çölü

düzgün cavab variantı yoxdur

131. Məscidin içərisində namazın istiqamətinə işarə edən yer adlanır

məhşər

kandar

)mehrab

səcdəgah

düzgün cavab variantı yoxdur

132. Hava limanında ali qonağın yerləşdiyi mərkəzi sektor nə ilə fərqlənir?

rəngi ilə

)sektorda yerə xalça sərilib

xüsusi şəkildə nişanlanıb

dövlət başçılarının portretləri var

düzgün cavab variantı yoxdur

133. Fransada ali qonağın ziyarət etdiyi tarixi yer

)Naməlum əsgərin qəbri

Janna Darkın heykəli

Napoleonun məqbərəsi

Jül Vernin qəbri

Ölməzlər Akademiyası

134. Ali qonaq teatrı ziyarət etdikdə harada əyləşir

amfiteatrda

belyetajda

birinci sırada

sağ lojada

))mərkəzi lojada

135. Ali qonağın teatra vizitinə aid deyil

hər iki dövlətin himnləri ifa edilir

))tamaşa ali qonağın doğma dilində gedir

ali qonağın adından ifaçılara gül səbəti bəxş edilir

proqramda tamaşanın nəyin şərəfinə verildiyi göstərilir

proqramlar iki dildə çap edilir

136. Adətən ali qonağın paytaxtla tanışlığı başlayır

bulvardan

tarix muzeyindən

kitabxanadan

))meriyadan

mərkəzi meydandan

137. Mer ali qonağa nədən bəhs edir

)) cavab variantlarının hamısı düzgündür

şəhərin arxitekturası

inkişaf perspektivləri

idarəetmə sistemi

tarixi abidələri

138. Şəhərdə ali qonağın avtomobilini müşayiət edir

süvari jandarmeriya

vertolyotlar

)motosiklistlər eskortu

zirehli maşınlar esko

təyyarələr

139. Adətən ali qonağın xanımını tanış edirlər

təhsil ocaqları ilə

uşaq bağçaları ilə

səhiyyə mərkəzləri ilə

sosial məişət obyektləri ilə

)cavab variantlarının hamısı düzgündür

140. Ali qonağın ölkə üzrə səyahəti zamanı başqa şəhərə çatdıqda hansı protokol elementi icra edilmir

şəhərdə hər iki dövlətin bayraqları ucaldılır

)dövlət himnləri ifa edilir

qonağın yerləşdiyi məkan üzərində dövlətinin bayrağı ucaldılır

cavab variantlarının hamısı düzgündür

salamlama transparantları asılır

141. Ali qonağın ölkə üzrə səyahətinin elementinə aid deyil

ali qonağın dilində sorğu kitabı nəşr edilir

səfərin saatbasaat proqramı çap edilir

konsertə səfər mümkündür

))fəxri qaravul düzülür

şəhərin tarixi yerləri ziyarət edilir

142. Ali qonağın rəsmi viziti bir qayda olaraq nə qədər davam edir?

))2-3 gün

1 gün

5 saat

bir həftə

2 saat

143. Zambiya, Qanada ali qonağın qarşılınması nə ilə müşayiət olunur

xüsusi təhlükəsizlik tədbirləri ilə

öyrədilmiş meymunların çıxışı ilə

))kütləvi bayram sevinci və milli musiqi sədaları ilə

cavab variantlarının hamısı düzgün

dini ritualla

144. Hökumət başçısının viziti dövlət başçısının vizitindən nə ilə fərqlənir

hava limanında qarşılınma olmur

nahar qəbulu keçirilmir

diplomatik korpusla tanışlıq baş v  
fəxri qaravul qoşunun üç növündən düzülür  
))fəxri qaravul qoşunun bir növündən düzülür

145. Dövlət başçısının şərəfinə fəxri qaravul düzülür

bir qoşun növündən  
))üç qoşun növündən  
iki qoşun növündən  
altı qoşun növündən  
süvari qoşundan

146. Hökumət başçısı vizitinin protokol elementlərinə aid deyil

nahar qəbulu hökumət başçısı adından verilir  
diplomatik korpus təqdim edilmir  
tədbirlərdə dövlət başçısı deyil, hökumət başçısı iştirak edir  
))nahar qəbulu dövlət başçısı adından verilir  
düzgün cavab variantı yoxdur

147. Ali qonağın viziti ilə bağlı protokol xidmətin fəaliyyətinə aiddir

))cavab variantlarının hamısı düzgündür  
qonaqların dəqiq siyahısı müəyyən edilir  
vizitin proqramı iki dildə nəşr edilir  
rəsmi nahar qəbulunun menyusu çap edilir  
qonaqların yerləşmə planı hazırlanır

148. Xarici nümayəndə heyətinin yerləşmə planına daxil deyil

yerləşdikləri mehmanxananın adı

otaqların telefon nömrələri

)tamaşaların librettosu

xidməti maşınların nömrələri

böyüklük prinsipi ilə qonaqların siyahısı

149. Azərbaycanda ali qonaqların ziyarət etdikləri yer

Azad qadın abidəsi

Azadlıq meydanı

Xocalı abidəsi

Tarix müzeyi

)Şəhidlər Xiyabanı

150. Hava limanında ali qonağı qarşılayanlar arasında ola bilər

onun təmsil etdiyi ölkənin vətəndaşları olan tələbələr

)cavab variantlarının hamısı düzgündür

protokol şöbəsinin əməkdaşları

təmsil etdiyi dövlətin səfirliyinin əməkdaşları

KİV

151. Beynəlxalq çoxtərəfli ünsiyyətin ilkin daimi forması kimi çıxış etdilər

beynəlxalq mədəni təşkilatlar

beynəlxalq elmi təşkilatlar

beynəlxalq idman qurumları  
))beynəlxalq inzibati ittifaqlar  
beynəlxalq peşəkar təşkilatlar

152. Konfransın sədrindən nə tələb olunur

)cavab variantlarının hamısı düzgündür  
böyük ustalığ  
diplomatiya  
konfransın idarəedilməsi qabiliyyəti  
praktika və üsulları gözəl bilmək

153. Beynəlxalq konfransın təsnifat formalarına aid deyil

iki və ya çoxtərəfli  
bir yaxud bir neçə məsələyə həsr edilmiş  
xüsusi yaxud adi  
daimi katibliklə və ya onsuz  
))sadə yaxud mürəkkəb

154. «ad hoc» nə mənası verir?

iclas  
tədbir  
axşam tədbiri  
))xüsusi  
qəbul

155. Konfranslar təşkil olunma məqsədlərinə görə bölünür

təvsiyələr vermək

məcburi qərarlar qəbul edən

))cavab variantlarının hamısı düzgündür

könüllü ödənişləri cəlb edə

ümumi müzakirə üçün

156. «ad referendum» hansı məqsədli konfransla bağlı istifadə olunur?

düzgün cavab variantı yoxdur

))beynəlxalq təşkilatlar və hökumətlərə təvsiyə vermə

ümumi müzakirə üçün

məcburi qərarlar qəbul edən

könüllü ödənişləri cəlb edən

157. Beynəlxalq informasiya mübadiləsində yardımçı olan konfransla bağlı misalı qeyd edin

))BMT-nin tərksilah etmək üzrə konfransı

ATƏT-in Dağlıq Qarabağ məsələsi üzrə missiyası

OPEK-in daimi komitəsi

cavab variantlarının hamısı düzgündür

BMT-nin qaçqınlar üzrə komissiyası

158 Könüllü ödənişləri cəlb etmək üzrə beynəlxalq proqramın misalını qeyd edin

Ümumdünya Ticarət Təşkilatı

cavab variantlarının hamısı düzgündür



MAQATE

Beynəlxalq Poçt İttifaqı

)BMT-nin Qaçqınlar üzrə Komissiyası

159. Konfransın yeri seçilərkən hansı amil nəzərə alınmır?

təhlükəsizlik

cavab variantlarının hamısı düzgündür

siyasi vəziyyət

)hava limanına yaxınlığı

texniki imkanlar

160. Konfransda əyləşdirmə hansı prinsiplə aparılır

püşk yolu ilə

regional prinsiplə

)əlifba sırası ilə

maddi imkanlar əsasında

səsvermə yolu ilə

161. Konfransda bir qayda olaraq, əyləşmə hansı əlifba ilə aparılır?

ispan yaxud italyan

)ingilis yaxud fransız

ərəb yaxud türk

rus yaxud tatar

alman yaxud isveç

162 Konfransda müvəqqəti sədr kim seçilir?

- )qəbul edən ölkənin nümayəndəsi
- əlifba sırası ilə birinci olan dvlətin nümayəndəsi
- Böyük səkkizliyə daxil olan ölkənin nümayəndəsi
- Böyük 20-yə daxil olan ölkənin nümayəndəsi
- əsas maliyyə vəsaitini ayıran ölkənin nümayəndəsi

163. Orta əsrlərdə Avropada beynəlxalq forumlar hansı dildə aparılırdı?

- ispan
- ingilis
- rus
- alman
- )latın

164. Konfransda işçi dil olmayan dildə çıxış edən kəs

- tərcüməçi ilə təmin edilməlidir
- çixışını qısamüddətli etməlidir
- )tərcüməçini özü təmin etməlidir
- digər dövlətlər tərəfindən boykotla qarşılanır
- düzgün cavab variantı yoxdur

165 Konfransın ümumi təşkili elementlərinə aiddir?

- nümayəndə heyətlərinin tərkibi və nümayəndələrinin səlahiyyətləri
- )cavab variantlarının hamısı düzgündür
- protokolların aparılması

baş katib və katibliyin vəzifələri  
rəsmi dillər

166. Sədrin ümumi və xüsusi hüquqlarına aid deyil

)təkliflərin irəli sürülməsi  
iclasların açılışı  
iclasların dayandırılması  
iclasların bağlanması  
çığışçı siyahıların elan edilməsi

167. Deleqatların xüsusi hüquqlarına aiddir

üsul xarakterli təkliflər irəli sürmək  
prosedur xarakterli təkliflər irəli sürmək  
iclasın aparılması üzrə təkliflər vermək  
başqa deleqata cavab vermək  
)cavab variantlarının hamısı düzgündür

168. Təkliflərin irəli sürülməsi və qərarların qəbul metodlarına aid deyil

təklifləri nəzərdən keçirmək qaydası  
)başqa deleqata cavab vermək hüququ  
səsvermə qaydaları  
səslərin hesablanması və səsverməyə rəhbərlik metodları  
səsvermə hüququ

169. Konfransda günün ilkin çağırışı özündə ehtiva etmir

mütləq bəndlər

cavab variantlarının hamısı düzgündür

))kular söhbətləri

keçən sessiyadan qalmış məsələlər

baxılması üçün yeni məsələlər

170. Konfrans iştirakçılarının sənədlərini yoxlayan xüsusi komissiya başqa cür necə adlanır?

))mandat komissiyası

yoxlama komissiyası

təhlükəsizlik komissiyası

nəzarət komissiyası

məxfi komissiya

171. Konfransda səs hüququna malik deyillər

sədr

yerli iştirakçılar

))müşahidəçilər

düzgün cavab variantı yoxdur

beynəlxalq iştirakçılar

172. «Draqoman» sözünün mənası

sədr

mirzə

müavin

etirazçı

))tərcüməçi

173. Draqoman sözü hansı dildən götürülüb

türk

))fransız

ingilis

latın

alman

174. Draqomanın bilik sahəsinə nə daxil deyildi?

xarici dillər

qəbul edən ölkənin mədəniyyəti

qəbul edən ölkənin adət-ənənələri

))beynəlxalq hüquq

qəbul edən ölkənin tarixini yaxşı bilən

175. Konfransın nəticələri barədə informasiyanı əldə etmək olar

))cavab variantlarının hamısı düzgündür

katibliyin hazırladığı hesabat

xüsusi məruzəçinin hazırladığı hesaba

müqavilə yaxud qətnamələrin mətnlər

stenoqrafik hesabat

176. «prosedural motion» mənası nədir?

başqa çıxışçıya cavab vermək hüququ

)prosedur xarakterli təklif hüququ

etiraz etmək hüququ

cavab variantlarının hamısı düzgündür

cavab vermək hüququ

177. Akklamasiyada səsvermə nəyə əsasən aparılmır?

haylama

alqışlar

yerlərdən dedikləri

replika

)internetlə

178. BMT-nin diplomatik protokol qaydaları öz əksini tapıb

)BMT-nin Nizamnaməsində

BMT-nin qətnamələrində

Yalta Konfransının sənədlərində

üzv ölkələrin daxili qanunvericiliyində

Potsdam konfransının sənədlərində

179. BMT-nin daimi üzv-ölkələrinin Nyu-Yorkda fəaliyyətləri ilə bağlı protokol şöbəsinin funksiyalarına aiddir

imtiyaz və üstünlüklərinin təminatı

))cavab variantlarının hamısı düzgündür

şəxsiyyət vəsiqələrinin verilməsi

xarici missiyalarla ABŞ təmsilçiliyi arasında vasitəçilik

sənədlərin qeydiyyatı

180. BMT-nin protokolunun ən önəmli funksiyalarından biridir

təşkilatdan hər hansı bir dövlətin xaric edilməsi

dövlət başçılarının çıxışlarına şəhr vermək

xarici missiyalara arasında vasitəçilik

))təşkilata yeni üzv-dövlətlərin qəbulu

cavab variantlarının hamısı düzgündür

181. BMT-yə yeni üzv-dövlətlərinin qəbulunun protokol elementlərinə aid deyil

yeni üzvlərə səlahiyyətlərin verilməsinin təşkili

yeni nümayəndə heyətlərinin iclas zalında yerləşdirilməsi

ali qonaqların qarşılınması

dövlət bayraqlarının ucaldılması

))onların digər üzv-dövlətlərin nümayəndələri ilə fərdi tanışlığını təmin etmək

182. BMT-yə üzv-dövlətin rəhbərini hava limanında kim qarşılayır?

sülhməramlı səfirlərdən biri

))BMT-nin protokol şöbəsinin rəhbəri

Pan Qi Mun

BMT-nin baş katibi

BMT-nin baş katibinin müavini

183. BMT-yə üzv-dövlətin rəhbəri ilə hava limanında görüşdə iştirak edir

Nyu-York şəhərinin meri

cavab variantlarının hamısı düzgündür

))ABŞ-ın protokol xidmətinin əməkdaşı

BMT-nin baş katibi

ABŞ dövlət katibinin müavini

184. BMT qərargahında üzv dövlətin kimlərdən ibarət fəxri qaravul qarşılayır  
bir qoşun növündən

hərbi komendantlardan

iki qoşun növündən

üç qoşun növündən

))BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşlarından

185. BMT-nin qərargahına gəlmiş üzv-dövlətin rəşbərinin şərəfinə verilir

))səhər yeməyi qəbulu

çay qəbulu

furşet qəbulu

kinobaxış

axşam yeməyi qəbulu



186. BMT-nin qərargahında baş katib dövlət başçısının harada qarşılayır

öz kabinetində

qarşılamır

))binanın girişində

lift qarşısında

konfrans zalında

187. BMT-nin baş katibi kimi öz kabinetində qarşılayır

dövlət başçısını

prezidenti

heç kimi

))hökumət başçısını

birinci xanımı

188. BMT-nin baş katibinin qərarcəhi neçənci mərtəbədə yerləşir?

))38

2

432

100

151

189. BMT-yə üzv dövlətin XİN BMT tərəfindən kim qarşılayır

BMT-nin baş katibi

))BMT baş katibinin şəxsi nümayəndəsi

BMT protkol şöbəsinin rəhbəri  
ABŞ protkol şöbəsinin rəhbəri  
Pan Qi Mun

190. BMT-nin qərargahında üzv-dövlətlərin bayraqları ucaldılır

daima yüksəklikdədirlər

BMT-nin sessiyası dövründə

düzgün cavab variantı yoxdur

üzv-dövlətin istəyinə əsasən

))qaranlıq düşənə qədər

191. BMT-nin iclas zalında iştirakçıların yerləşməsi nizamlanır

əlifba sırası ilə

))püşkatma yolu ilə

BMT-yə qəbul olunma tarixi əsasında

akklamasiya yolu ilə

güc yolu ilə

192. BMT-də böyüklük sırasını düzgün müəyyən edin 1) üzv-dövlətlərin səfir statusunda olan daimi nümayəndə heyətlərinin rəhbərləri 2) üzv-dövlətlərin müşavir statusunda olan daimi nümayəndə heyətlərinin rəhbərləri 3) BMT-nin baş katibinin müavinləri

1,2,3

))1,3,2

3,1,2

2,3,1

3,2,1

193. BMT-nin katiblik üzvləri ilə diplomatlar arasında böyüklük kimə məxsusdur?  
düzgün cavab variantı yoxdur

bərabər statuslu hesab edilirlər

BMT-nin katiblik üzvlərinə

)diplomatlara

üstünlük məsələsi yalnız attaşelərə şamil edilir

194. BMT-yə daxil olan beynəlxalq qurum və təşkilatlar üçün böyüklük prinsipini müəyyən edib?

)BMT-nin öz protokol xidməti

Helsinki aktı

ABŞ-ın protokol xidməti

Havana xartiyası

Millətlər liqasının nizamnaməsindən götürülüb

195. BMT-daxili strukturlar çərçivəsində böyüklük hansı təşkilatı verilir?

Beynəlxalq Maliyyə Korporasiyası

Ümumdünya Poçt İttifaqı

Beynəlxalq Əmək Təşkilatı

)Beynəlxalq İnkişaf Assosiasiyası

Ümumdünya Səhiyyə Təşkilatı

196. BMT-daxili strukturlar çərçivəsində böyüklük prinsipinə əsasən sonuncu təşkilat hansıdır?

Ümumdünya Meteoroloji Təşkilat

Beynəlxalq Əmək Təşkilatı

Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Maliyyə Korporasiyası

))Hökumətlərarası Dəniz üzrə Məşvərətedici Təşkilat

197. Bir qayda olaraq, BMT-nin katibində rəsmi səfərləri zamanı hansı statusda qəbul təşkil edilir

dövlət başçısı

))hökumət başçısı

nazir

spiker

millət vəkili

198. BMT katibliyi daxilində böyüklük prinsipini müəyyən edin 1. Baş katib 2. Baş katibin müavinləri 3. İxtisaslaşmış qurum və təşkilatların direktorları 4. İxtisaslaşmış qurumların digər vəzifəli şəxsləri

1,2,3,4

4,3,2,1

3,1,4,2

))1,3,2,4

2,3,1,4

199. BMT daxilində kimlər ABŞ-da səfir və onun ailəsinə məxsus imtiyaz və üstünlüklərə malikdirlər

))cavab variantlarının hamısı düzgündür

Baş katib

Baş katibin ailəsi

Baş katibin müavininin ailələri

Baş katibin müavini

200. Xüsusi müddətli imtiyaz və üstünlüklərdən kimlər istifadə edir?

BMT-nin Baş katibinin müavini

BMT-yə üzv-dövlətlərin lobbi nümayəndələri

))BMT-nin cəlb etdiyi ekspertlər

BMT ilə əməkdaşlıq edən KİV

düzgün cavab variantı yoxdur

201. Hansı ölkə ərazisində yerləşən BMT-nin vəzifəli şəxslərinə diplomatik şəxsiyyət vəsiqələrini verir?

Çin

ABŞ

Rusiya

Suriya

))İsveçrə

202. Hansı ölkə ərazisində yerləşən BMT-nin vəzifəli şəxslərinə diplomatik şəxsiyyət vəsiqələrini vermir?

Braziliya

))ABŞ

İsveç

Portuqaliya

Gürcüstan

203. BMT-nin mərkəzi ofisinə maneəsiz keçid kimlər üçün təmin edilir
- təşkilat üzv-dövlətlərin nümayəndələri
  - ekspertlər
  - qeyri-hökumət təşkilatlarının nümayəndələri
- )cavab variantlarının hamısı düzgündür
- beynəlxalq İnformasiya agentlikləri
204. BMT-nin baş qərargahına keçmək istəyən üzv-dövlət ABŞ-la
- )münasibətlərinin olub-olmamasının bu məsələyə aidiyyəti yoxdur
- müttəfiqi olmalıdır
  - diplomatik münasibətlərə malik olmalıdır
  - düşmən münasibətlərdə olmalıdır
  - xoş münasibətlərdə olmalıdır
205. ABŞ-ın tanımadığı BMT-nin üzv-dövlətinin nümayəndəsi üçün yerli qanunlarla Nyu-Yorkda hərəkətmə məhdudlaşır
- yalnız mərkəzi rayonlarla
  - heç bir məhdudsiyyətlər yoxdur
- )BMT-nin mərkəzi idarələri, dəftərxanaları ilə
- yalnız mədəni-ictimai obyektlərlə
  - yalnız dövlət qurumları ilə
206. BMT-nin İsveçrədəki qurumlarına verilən güzəştlərə aid deyil
- məkan və arxivlərin toxunulmazlığı
  - vergilərdən azad edilmə
  - rabitə sahəsində güzəştlər

valyuta ilə bağlı güzəştlər

))hərbi düşərgələrə sərbəst giriş

207. BMT-nin Baş katibinin müavini hesab edilmir

BMT-nin Uşaq Fondu

))MAQATE-nin rəhbəri

cavab variantlarının hamısı düzgündür

BMT-nin İnkişaf Proqramının rəhbəri

BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarı

208. BMT-ilə xüsusi əməkdaşlıq müqaviləsinə malik olan təşkilatlara aid deyil

Ümumdünya Poçt İttifaqı

Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Əmək Təşkilatı

))QUAM

Beynəlxalq Mülki Aviasiya Təşkilatı

209. BMT-nin ixtisaslaşmış təşkilatların yerləşmə qərargahlarına aid deyil

))Lissabon

Paris

Cenevrə

Nyu-York

Roma

210. Fransada baş qərargahı yerləşən BMT-nin ixtisaslaşmış qurumu hansıdır?  
Beynəlxalq Əmək Təşkilatı

BVF

))YUNESKO

Ümumdünya Poçt İttifaqı

Ümumdünya Səhiyyə Təşkilatı

211. Fransada narıncı rəngdə şəxsiyyəti təsdiqləyən vəsiqələr verilir

demokratik ingilablara yayanlara

emiqrantlara

əcənəbilərə

KİV nümayəndələrinə

))diplomat statusunda olan şəxslərə

212. Fransada yaşıl yaxud mavi rəngdə şəxsiyyəti bildiren vəsiqələr verilir  
səfirlərə

cavab variantlarının hamısı düzgündür

nazirlərə

qeyri-hökumət təşkilatlarının rəhbərlərinə

))konsul statusunda olanlara

213. Beynəlxalq təşkilatların texniki və dəftərxana işçilərinə hansı rəngdə  
şəxsiyyəti təsdiqləyən vəsiqə verilir?

narıncı

qara



qırmızı

)boz

yaşıl

214. Beynəlxalq təşkilatların texniki personalı hansı vergidən azad edilir?

)təşkilatın onlara ödədiyi məvacibdən

yaşadıqları məkana görə

əlavə gəlir vergisindən

əmlak vergisindən

gömrük ödənişlərindən

215. Beynəlxalq təşkilatlara və onun üzvlərinə imtiyaz və üstünlüklərin bütün tam statusunu təqdim edən dövlət hansıdır?

ABŞ

Argentina

)İsveçrə

Türkiyə

Serbiya

216. Böyük Britaniyada diplomatik rənqə bərabər imtiyaz və üstünlüklərə hansı təşkilatın ali nümayəndələri malikdir

BMT

Hökumətlərarası Dəniz Məşvərətedici Təşkilatı

BMT-nin ixtisaslaşmış orqanları

NATO

)cavab variantlarının hamısı düzgündür

217. BMT və onun ixtisaslaşmış qurumlarının ABŞ-da verilən hüquqlarına daxil deyil

müqavilələr bağlamaq

)biznes-tenderlərdə iştirak etmək

hüquqi araşdırmaya başlamaq

daşınmaz mülkiyyət almaq

şəxsi mülkiyyət əldə etmək

218. ABŞ beynəlxalq təşkilatlarla bağlı hansı yüklər gömrük rüsumlarından azaddır

şəxsi yükləri

əcnəbi vəzifəli şəxslərin yükləri

əcnəbi hökumətlərin nümayəndələri qismində olan şəxslərin yükü

)cavab variantlarının hamısı düzgündür

əcnəbi vəzifəli şəxslərin ailə üzvlərinin yükü

219. ABŞ-da beynəlxalq təşkilatların diplomatik statuslu şəxslərin siyahısı hansı prinsip əsasında formalaşır

)cavab variantlarının hamısı düzgündür

gəlmə tarixinə əsasən

əlifbaya əsasən

ingilis əlibası əsasında

təşkilatların yaranma xronologiyasına əsasən

220. BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının baş qərargahı harada yerləşir?

Sankt-Peterburqda

Minskdə

))Romada

Vyanada

Tiflisdə

221. Beynəlxalq Valyuta Fondunun baş qərargahı yerləşir?

Qahirədə

İstambulda

Afinada

Madriddə

))Vaşinqtonda

222. XX əsrin sonları-XXI əsrin əvvəllərində yaranmış beynəlxalq təşkilatlara aiddir

BMT

))MDB

YUNESKO

NATO

BVF

223. Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlara aid deyil

MDB

İKT

ATƏT

))NATO

QUAM

224. Protokol xidməti öz fəaliyyətində nəyə əsaslanır?

Konstitusiyaya

XİN təlimatlarına

hökumətin qətnamələrinə

))KİV xəbərlərinə

prezidentin sərəncamlarına

225. Protokol xidmətin fəaliyyətinə nə daxildir?

dövlətdə vahid protokol xidmətinin təminatı

))cavab variantlarının hamısı düzgündür

dövlət başçısı adından xarici həmkarlarına təbrik teleqramlarının hazırlanmasına və göndərişinə nəzarət

diplomatik korpusla münasibətdə dövlətin və onun vətəndaşlarının maraqlarının müdafiəsi

xaricdəki səfirliklərlə daimi işgüzar əlaqələrin saxlanması

226. Dövlətdə vahid protokol praktikasının təminatına daxil deyil

əcnebi diplomatların imtiyaz və üstünlükləri məsələlərinin tənzimlənməsi

əcnebi diplomatların gömrük imtiyazlarına riayət edilməsinə nəzarət

cavab variantlarının hamısı düzgündür

müvafiq Vyana konvensiyasına riayət edilməsinə nəzarət

)etimadnamə və geri çağırılma sənədlərinin hazırlanması

227. Protokol xidmətin diplomatik korpus və yerli vətəndaşlarla bağlı vəzifələrinə aid deyil

diplomatik korpusun yerli qanunlara riayət etməsinə nəzarət

vətəndaşlarının hüquqlarının müdafiəsi

)səfər proqramlarının hazırlanması

diplomatik korpusla yerli vətəndaşların münaqişləi vəziyyətlərində vasitəçi olmaq

vətəndaşların əcnəbi diplomatlara maddi təzminatları iddiaları məsələsinin həlli

228. Yüksək vəzifəli şəxslərin xaricə səfərləri ilə bağlı protokol xidmətin fəaliyyətinə daxildir

)cavab variantlarının hamısı düzgündür

geri döndükdə qarşılama

səfərdə müşayiət

səfər proqramı lahiyələrinin hazırlanması

nümayəndə heyətlərinin yola salınması

229. Protokol xidmətin ali qonaqlarla bağlı funksiyalarına aid deyil

gül əklillərinin qoluluşu

teatrın ziyarəti

rəsmi nahar

)diplomatik korpusun gömrük imtiyazlarına nəzarət

qarşılama

230. Diplomatik əlaqələr saxladığı ölkələrin tarixi günləri ilə bağlı protokol fəaliyyətə aid deyil

təntənəli yığıncaqlar

)səfər proqramlarının hazırlanması

yerli televiziya da əcnəbi səfirlərin çıxışları

mətbuatda müsahibə və məqalələr

qəbulların təşkili

231. Öz ölkəsinin xaricdəki səfirlikləri ilə bağlı protokol xidmətin funksiyalarına aid deyil

səfirlərin etimadnamələrinin hazırlanması

səfirliklərə protokol sahəsində lazımi yardım

səfirliklərlə daimi əlaqənin saxlanılması

səfirlərin geri çağırılması sənədlərinin hazırlanması

)diplomatik korpusun imtiyazlarına riayət edilməsinə nəzarət

232. Protokol xidmətin diplomatik korpusla bağlı funksiyalarına aiddir

yeni səfirlərin qarşılınması

gedən səfirlərin yola salınması

)cavab variantlarının hamısı düzgündür

diplomatik korpusu personalının qeydiyyatı

səfirlərin akreditasiyası

233. Ölkədə keçirilən beynəlxalq tədbirlərə daxil deyil

)əcnəbi səfirlərin akreditasiyası

diplomatik qəbullar

beynəlxalq festivallar

beynəlxalq sərgilər

yubiley mərasimləri

234. Diplomatik korpusu ölkənin həyatı ilə tanış etmək istiqamətində protokol xidməti nə edir?

filmlərin nümayişi

elm xadimləri ilə görüşlər

mədəni tədbirlərə dəvət

)cavab variantlarının hamısı düzgündür

ölkə üzrə səyahətlərin təşkili

235. Protokol xidmətində milli rəmzlərlə bağlı nəyi tənzimləmirlər

milli himnə ehtiram

)milli rəmzlərin təbliği

dövlət gerbinə hörmət

rəsmi şəxslərin titullarına ehtiram

dövlət bayrağına hörmət

236. Protokol xidmətin bölmələrinə aid deyil

)kişi protokolu şöbəsi

dövlət və hökumət nümayəndə heyətləri

diplomatik korpusla informasiya-izahat işi üzrə şöbə

dəftərxana

qadın protokolu şöbəsi

237. Əcnəbi diplomatların ölkədəki vəziyyətinə dair protokol məsələlərinə aid deyil

səfirliklərin açılması

səfirliklərin bağlanması

))gül əklillərinin qoyulması

diplomatların akkreditasiyası

səfirliklərin yerləşməsi

238. Əcnəbi diplomatın immunitetinin pozulmasına dair məsələ ilə bağlı protokol şöbəsi nə edir

pozulma halını tədqiq edirlər

pozulma halının səbəblərini aşkar edirlər

gələcəkdə bu cür halların baş verməsinin qarşısını alırlar

cavab variantlarının hamısı düzgündür

))inzibati orqanlara məsələni araşdırmaq xahişi ilə müraciət edirlər

239. Əcnəbi diplomatlar yerli qanunları daha çox hansı sahədə pozurlar?

ictimai asayiş

))yol hərəkət qaydalarını

iqtisadi qanunları

sənəd saxtakarlığı



xuliqanlıq

240. Əcnəbi səfirlik əməkdaşının əməlləri insan ölümü ilə nəticələnirsə, protokol şöbəsi nə edir?

səfirin həbsinə nail olur

səfirin öz ölkəsində vətəndaşlıqdan məhrum edilməsinə çalışır

məsələnin KİV-də geniş işıqlanmasına səy edir

))cinayət işinə xitam verilməsinə və məsələnin diplomatik kanallarla həllinə çalışır

işin başqasının boynuna atılmasına səy edir

241. Rəsmi olaraq ağır cinayət törətmiş əcnəbi diplomat necə cəzalandırıla bilər?

))«persona non-grata» elan edilməklə

həbs edilməklə

ictimai qınaqla

cavab variantlarının hamısı düzgündür

diplomatik boykotla

242. Əcnəbi diplomatların gömrük güzəştləri ilə bağlı protokol şöbəsi nəyə nəzarət edir

diplomatin şəxsi yükünə baxışın keçirilməməsinə

ölkəyə gətirilməsi qadağan olmuş əşyaların gətirilməsinə qarşı tədbirlər

))cavab variantlarının hamısı düzgündür

ölkədən çıxarılması qadağan olunan əşyaların çıxarılmasına qarşı tədbirlərə

diplomat yükünün gömrük rüsumundan azad edilməsinə

243. Əcnəbi diplomat protokol şöbəsinə ölkə üzrə səyahəti barədə ən azı neçə saat öncədən xəbərdar etməlidir?

21

12

6

2

))48

244. Ölkə üzrə səhayətlərlə bağlı protokol şöbəsi əcnəbi səfiri məlumatlandırır yerlərdə alış-veriş nöqtələri barədə

səyahət zonasında yaşayan həmyerlilərin varlığı barədə

))xaricilər üçün qapalı olan zonalar barədə

potensial iqtisadi partnyorlar haqqında

düzgün cavab variantı yoxdur

245. Protokol şöbəsinin təqdimat xarakterli tədbirlərinə aid deyil

rəsmi görüşlər

«nahar»

«kokteyl»

))səfirlərin akkreditasiyası

səhər yeməyi

246. Protokol şöbəsinin təqdimat xarakterli qəbullarına aid deyil

))səfirlərin gömrük güzəştlərinə nəzarət

yubiley tarixləri ilə bağlı

ölkəni tərk edən səfirlər üçün

işgüzar qəbullar

yeni gələn səfirlər üçün

247. «Gündəlik diplomatik təqvimdə» nə əks olunmur

qəbul edən ölkə ilə digər ölkələrin bağladığı müqavilələrin ildönümləri

qeyd olunan tarixlə bağlı keçirilən tədbirlər haqqında qısa arayış

)ölkədən çıxarılması qadağan olunan tarixi əşyaların siyahısı

dövlət xadimlərinin ad günləri

müxtəlif dövlətlərin bayramları

248. Dövlət və hökumət nümayəndə heyətləri şöbəsinin səlahiyyətlərinə daxildir dövlət başçılarının xaricə səfərləri ilə bağlı məsələlər

əcnəbi xarici işlər nazirlərinin qəbulu

hökumət nümayəndə heyətlərinin qəbulu

xarici dövlət başçılarının ölkədə qəbulu

)cavab variantlarının hamısı düzgündür

249. Diplomantik korpusla informasiya-izahat işi üzrə şöbənin funksiyalarına daxil deyil

daxili həyatla tanışlıq istiqamətində digər qurumların fəaliyyətini uzlaşdırır

)səfər proqramlarının hazırlanması

diplomantik korpusu ölkənin mədəni həyatı ilə tanış edir

daxili həyatla tanışlıq istiqamətində digər qurumlara yardım edir  
diplomatik korpusu ölkənin ictimai-siyasi həyatı ilə tanış edir

250. Tanışlıq xarakterli tədbirlərə əcnəbi diplomatları hansı formatda dəvət etmirlər

yalnız xanımları

yalnız müşavirləri

bütün diplomatik personalı

))cavab variantlarının hamısı düzgündür

yalnız səfirləri

251. Adətən ölkə üzrə səyahətlərdə səfər xərclərini ödəyir

))əcnəbi səfirlər

özəl sponsorlar

prezident aparatı

maliyyə nazirliyi

yerli hakimiyyət orqanları

252. İnformasiya-izahat işi üzrə şöbə əcnəbi səfirlər üçün ildə 4-5 dəfə təşkil etdiyi tədbirlərə aid deyil

dövlət xadimləri ilə görüşlər

mədəniyyət xadimləri ilə görüşlər

))səfirliklər arasında idman yarışları

ictimai xadimlərlə görüşlər

elm xadimləri ilə görüşlər

253. Səfirlər üçün kinobaxışa aid deyil

film qəbul edənin ölkənin dilində nümayiş etdirilir

kinoxronika ilə müşayiət edilməsi arzuolunandır

adətən suvenir və kitabların satışı təşkil edilir

sinxron tərcümə təmin edilir

))kinoprokatın reytingi olan filmlərə üstünlük verilir

254. Əcnəbi səfirliklərin mədəniyyət işləri üzrə attaşə və müşavirləri ilə xüsusi olaraq məşğul olur

düzgün cavab variantı yoxdur

))əcnəbi ölkələrlə mədəni əlaqələr üzrə bölmə

prezident aparatı

qadın protokolu şöbəsi

mədəniyyət nazirliyi

255. Azərbaycanla diplomatik əlaqələr qurmaq haqqında müraciətlər hansı sənəd formasında edilirdi?

şəxsi notalar

qətnamələr

))verbal notalar

bəyanatlar

ultimatumlar

256. Azərbaycanı ilk tanıyan dövlət

Rumıniya

Belarus

İtaliya

İsrail

))Türkiyə

257. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən idilər

Fransa və Nigeriya

))Rumıniya və Tunis

İtaliya və İspaniya

Türkiyə və Əlcəzair

Çili və Rusiya

258. İlk vaxtlar Azərbaycanda əksər səfirliklər hansı prinsip əsasında fəaliyyət göstərirdilər

vahid formada

düzgün cavab variantı yoxdur

kollegial

))müştərək

fərdi

259. Azərbaycanda müştərək qaydada fəaliyyət göstərən səfirliklərin əsas yerləşmə şəhərlərini qeyd edin

)) Moskva və Ankara

Moskva və Minsk

Leninqrad və Aşqabad

Ankara və Alma-Ata

Tiflis və Dərbənd

260. Azərbaycanca səfirliklərinin açılması daha asan formada keçən ölkələr

Misir və Mərakeş

İtaliya və Əlcəzair

))İran və İraq

İran və Livan

İraq və Zair

261. İran və İraqın Azərbaycanda səfirlikləri hansı qayda ilə açıldı?

Ankaradakı səfirliklərin müştərəkliyi ilə

Moskvadakı səfirliklərin müştərəkliyi ilə

düzgün cavab variantı yoxdur

İran və İraqın müvəqqəti birgə səfirliyinin təsis edilməsi ilə

))baş konsulluqlarının səfirlik statusuna qaldırılması ilə

262. İlk mərhələdə Azərbaycan XİN hansı ölkələrdə səfirliklərimizin açılmasını təklif etmişdi

İspaniya, İraq, Fransa, Rusiya

))Türkiyə, İran, Almaniya, ABŞ

İtaliya, İran, Rumıniya, Çexiya

Türkiyə, ABŞ, Kanada, Bolqarıstan

Türkiyə, İsrail, Polşa, Rumıniya

263. İlkin mərhələdə Azərbaycan XİN hansı beynəlxalq təşkilatlarda nümayəndəliklərimizin açılmasını təklif etmişdi

BMT, İKT

ATƏT, NATO

OPEK, NATO

))BMT, ATƏT

MDB, BRİK

264. Almaniya da Azərbaycan səfirliyinin tərkibində ilkin mərhələdə neçə nəfər var idi?

)) 8

3

13

5

24

265. Almaniya da Azərbaycan səfirliyində ilkin mərhələdə diplomatik personala daxil deyildi

II katib

səfir

))makinaçı

I katib

attəşe

266. 1961-ci ilin diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına Azərbaycan nə vaxt qoşuldu?

1991 il fevral



1987 il mart  
1999 il noyabr  
1994 il avqust  
))1992-ci il iyul

267. İlkin mərhələdə Azərbaycanın ABŞ-dakı səfiri eyni zamanda səfir idi  
Kubada

))cavab variantlarının hamısı düzgündür

Cənubi Amerikada

Meksikada

Kanadada

268. Azərbaycanın XİN ilkin mərhələdəki ərazi-əməliyyat idarələrinə daxil deyildi  
Qərbi Avropa ölkələri idarəsi

MDB və Şərqi-Avropa ölkələri idarəsi

Amerika ölkələri idarəsi

))Cənubi Afrika ölkələri idarəsi

Asiya və Sakit okean ölkələri idarəsi

269. Azərbaycanın XİN ilkin funksional strukturuna daxil deyildi

)) Ekoloji problemlər üzrə idarə

Dövlət protokolu idarə

Diplomatik korpusla iş üzrə idarə

Beynəlxalq təşkilatlar idarə

Konsulluq idarə

270. 2001-ci ilin XİN struktur dəyişikliklərinə aid deyil

XİN İnformatika idarəsi yaradıldı

İnsan hüquqları, demorativləşmə və hümanitar problemlər üzrə idarə yaradıldı

))III ərazi idarəsi

II ərazi idarəsi

I ərazi idarəsi

271. Qədim Romada sülh və hərbi məsələləri ilə məşğul olurdu

hökmdar

xalq tribunu

konsullar

xalq yığıncağı

))senat

272. Ümumi siyasi rəhbərliyi keçirən xarici əlaqələr üzrə dövlət orqanlarına daxil deyil

ali qanunverici orqan

xarici işlər naziri

hökumət

))konsulluq

dövlət başçısı

273. Parlamentin xarici siyasi funksiyalarına daxil deyil

hərb və sülh məsələləri

hökumətin fəaliyyəti ilə bağlı hesabatları dinləyir

))gündəlik olaraq səfirlərin fəaliyyətlərini izləyirlər

hesabatla bağlı xüsusi qətnamələr qəbul edirlər

parlamentlərarası əməkdaşlığı həyata keçirirlər

274. Xarici məsələlər üzrə mərkəzi dövlət orqanları arasında ikinci hansıdır  
parlament

xarici işlər nazirliyi

konsulluq

səfirlik

))dövlət başçısı

275. Xarici münasibətləri praktiki olaraq həyata keçirir

))icraedici orqanlar

qanunverici orqan

məhkəmə orqanları

nəzarət strukturları

tənzimləmə orqanları

276. Dövlət başçısının xarici məsələlər üzrə fəaliyyəti və məsuliyyəti  
müəyyənləşir

Xarici Məsələlər üzrə Məcəllə ilə  
normativ aktlarla  
))konstitusiyanın müvafiq maddələri ilə  
parlamentin qərarları ilə  
Ali Məhkəmənin qərarları ilə

277. Xarici məsələlər sahəsində gündəlik rəhbərliyi həyata keçirir

parlament komissiyasının rəhbəri  
departament rəhbəri  
hökumət başçısı  
dövlət başçısı  
))xarici işlər naziri

278. Dövlətin xarici məsələlər üzrə ixtisaslaşmış orqanlarının fəaliyyəti tənzimlənir

dövlətlərin konstitusiyaları  
))cavab variantlarının hamısı düzgündür  
normativ aktlar  
hökumət qətnamələri  
idarə daxili sərəncamlar

279. Fransada XİN başqa adı necədir?

Forin ofis  
Duma  
Palata

)Ke d'Orse

Dauning-street

280. XİN nazirliyinin tərkibinə daxil deyil

konsulluqlar

Mərkəzi aparat

)parlamentin xarici məsələlər üzrə komitəsi

diplomatik nümayəndəliklər

səfirliklər

281. XİN əsas funksiyalarına daxil deyil

hökuməti ölkədən kənarında təmsil etmək

xarici siyasətlə bağlı arxivlərin hazırlanması

dövlət adından digər dövlətlərlə danışıqlar aparmaq

beynəlxalq tədbirlərdə iştirak etmək

)beynəlxalq müqavilələri ratifikasiya etmək

282. XİN funksional idarələr bölməsinə daxil deyil

)ərazi-əməliyyat departamentləri

tədbirlərin planlaşdırılması üzrə idarə

mədəniyyət əlaqələri məsələləri üzrə idarə

cavab variantlarının hamısı düzgündür

ümumbeynəlxalq və global problemlər üzrə idarə

283. XİN kollegiyasının üzvlərinə aid deyil

nazir müavinləri

düzgün cavab variantı yoxdur

bəzi departament rəisləri

))inzibati şöbənin əməkdaşları

nazir

284. XİN nazir müavinlərinin səlahiyyətlərinə daxil deyil

)) dövlətin xarici siyasi xəttini müəyyən etmək

xaricdəki səfirliklərin fəaliyyətinə rəhbərlik etmək

başqa dövlətlərin səfirləri gündəlik əlaqə saxlamaq

ərazi-əməliyyat idarələrə rəhbərlik etmək

funksional idarələrə rəhbərlik etmək

285. Ərazi-əməliyyat idarələrinin funksiyalarına daxil deyil

müəyyən ölkələr qrupunda baş verən mühüm hadisələrlə barədə rəhbərliyi məlumatlandırmaq

konkret ölkələr qrupundan əldə olunmuş məlumatları sistemləşdirmək və təhlil etmək

))XİN ümumi fəaliyyət dairəsini müəyyən etmək

konkret ölkələr qrupu ilə bağlı təkliflər hazırlamaq

konkret ölkələr qrupu ilə məşğul olurlar

286. Aşağıdakılar hansı idarənin funksiyalarına daxildir 1. öz fəaliyyətini XİN-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan dövlət idarələri ilə

uzlaşdırır 2. müxtəlif sorğulara, xarici səfirliklərin müraciətlərinə reaksiya verir 3. sərəncam dairəsinə aid olan ölkələrdəki diplomatik nümayəndəliklərə rəhbərlik edirlər

ali rəhbərlik

inzibati

baş katiblik

təsərrüfat

))ərazi-əməliyyat

287. Böyük Britaniyada səfirləri qəbul edən, xarici ölkələrə səfir göndərən şəxs kimdir?

)) kraliça

baş nazir

baş lord

parlament

xarici işlər naziri

288. Böyük Britaniya diplomatik aparatında tez-tez rast gəlinir

texnokratlara

biznes sahəsindən gələnlərə

mədəniyyət sahəsindən gələnlərə

))əsilzadə ailələrin üzvlərinə

ikili vətəndaşlığı olanlara

289. Böyük Britaniyada xarici siyasi məsələlər üzrə debatları həyata keçirən dövlət orqanını qeyd edin

)parlament

kral sarayı

nazirlər kabineti

məhkəmə

baş katiblik

290. Böyük Britaniyada Xarici işlər nazirinin kral sarayında rəsmi vəzifəsini qeyd edin

kraliçanın müşaviri

vəliəhdin müəllimi

kraliça ilə hökumət arasında vasitəçi

)kraliçanın baş dövlət katibi

lektor

291. Böyük Britaniya XİN nəzarətində olan beynəlxalq nüfuzlu mədəniyyət-təhsil istiqamətli qurum necə adlanır?

Məxfi Şura

)Britaniya Şurası

Ali Dövlət Kolleci

Kral Akademiyası

Forin Ofis

292. Böyük Britaniyada XİN başqa xarici məsələlərlə məşğul olan dövlət qurumu necə adlanır?

Məxfi Şura

mədəni əlaqələr nazirliyi

düzgün cavab variantı yoxdur



kraliça yanında Məşvərət şurası

))müstəmləkələr Birliyi işləri üzrə nazirlik

293. Hansı ölkədə xarici əlaqələr qurumu «Xarici siyasət və beynəlxalq ticarət departamenti» adlanır?

İtaliya

Pakistan

Rusiya

Hindistan

))Kanada

294. ABŞ-da xarici siyasətdə əsas rola kimlər malikdirlər

xarici işlər naziri və nazir müavini

))prezident və dövlət katibi

baş direktor və katib

prezident və nazir müavini

dövlət katibi və beynəlxalq ticarət naziri

295. ABŞ-da dövlət başçısı hansı iki vəzifəni özündə birləşdirir

prezident və dövlət katibi

prezident və xarici işlər naziri

prezident və vitse-prezident

dövlət katibi və hökumət başçısı

))prezident və hökumət başçısı

296. Almaniya xarici əlaqələrin federal orqanlarına daxil deyil

parlament

prezident

xarici işlər naziri

))federal torpaq rəhbərliyi

federal kansler

297. Almaniya xarici əlaqələrin nəzəri cəhətdən ali orqanını qeyd edin

baş nazir

))prezident

kansler

reyxskansler

baş direktor

298. Almaniya parlamentində xarici işlər üzrə neçə komissiya mövcuddur?

5

1

))2

belə qurum, ümumiyyətlə, yoxdur

4

299. Almaniya xarici əlaqələr sahəsində iyerarxiyanı düzgün göstərin

))prezident, federal kansler, federal hökumət, xarici işlər naziri

parlamentin xarici işlər üzrə komissiyası, federal kansler, direktor

spiker, vitse-spiker, prezident, vitse-prezident

xarici işlər naziri, nazir müavini, kansler, federal kansler

federal kansler, xarici işlər naziri, federal hökumət, prezident

300. Almaniyanın XİN daxilindəki kollegiya necə adlanır?

ikinci şöbə

baş büro

məşvərət şurası

))direktorlar konfransı

müşavirlər toplantısı